

COCUQ MƏRCANLIDA BİR GÜN



Tariyel Abbasli,
filologiya üzrə fəlsəfə doktoru

Bu günlərdə işgal olunmuş torpaqlarımıza qayıdışın ilk qaranquşu hesab olunan Cocuq Mərcanlıya getmişdim. Təbii doğma yurd yerlərinin ətri, havası bizi məst eləmişdi. Yolumuz üzü Cəbrayıl ilə idi.

Cocuq Mərcanlı Cəbrayıl torpağının şimala doğru ən axırıcı kəndidir. Bu kənd bilirsiniz ki, iki aprel 2016-cı ildən tamamilə bizim döyüşçülərimizin və əhalimizin nəzarəti altına keçdi. İndi iki ildən çoxdur ki, Cocuq Mərcanlıda bir çal-çağır, qələbəlik, vur-çatdasın var ki, gəl görəsən. Kəndin keçmiş saknları, necə deyərlər-həvəslə, sonsuz bir istəklə doğma yurd yerinə qayıdır. İndi 150-yə yaxın evdə dinc yaşayış davam edir. Məktəb, kitabxana, klub, yenice açılmış park da ki, öz yerində...

Əhalinin məşgülüyyəti üçün istixanalar, xalçaçılıq sexi və digər iş yerləri də açılmışdır.

Əziz oxucularımız, 25 il doğma torpaqdan uzaqda yaşamış bu insanların sevincinin yerə-göyə siğmadığını hiss eləmək üçün gərək onları görsən. 25 il önce hər gün Xan Arazın zülməsi ilə uyuyub, səhərlər onun şəqraqla nəğmələri ilə oyanan bu insanlar özlərini necə də xoşbəxt hesab edirlər.

Üzü Horadız istiqamətindən Cocuq Mərcanlıya gedərkən doğma yurd yerindən əsen xəfif meh adama ləzzət verirdi. Qışın oğlan çığı olsa da Lələ təpədən üzü bəri geniş düzələr və təpələr yaşıllı dona bürünmüdü. Şaxta-qar olmadığından bu təpəliklər gəyərərək adama gəl-gəl deyirdi. Yol yoldaşlarım - Azərbaycan İstiqlal Muzeyinin fond müdürü Aida Axundova və Cəbrayıl Tarix-diyarşunaslıq müzeinin əməkdaşı Nəsibe xanım da bu mənzərəyə heyran qalmışdır.

Əzizlərimiz, Cocuq Mərcanlı ilə ağır elli Böyük Mərcanlı oymaq-larının arası cəmi 3-4 kilometr ola -ya olmaya. Böyük Mərcanlıya baxanda Cocuq Mərcanlı kiçik bir kənddir. İşgal zamanı cəmi 1200-ə yaxın əhalisi var idi. Əslində, elə türkçemizdə "cocuq" sözü də kiçik deməkdir. Amma bu kəndlərin hər ikisi eyni kökə- soya malikdir.

Ta qədim dövrlərdən Mərcanlı eli köçəri-elat tayfaları kimi yayı yaylaqdə, qışlı qışlaqdə keçirərdilər. Ağır elli bu oymağın insanları indi Ermənistən adlanan qədim Qərbi Azərbaycanın Bazarçay, Pəni, Cermux, Qisır, Dərələyəz, Hacı Fərhad yurdunu, İman ocağı deyilən yaylaqlarında həyat sürər, qışlı isə yeyib kökəlmiş, quyruq bağlamış sürünləri Muğan çöllərinə sürər, qışlı da burada yola verərdilər.

XX əsrin 30-cu illərindən sonra elə doğma kəndlərində, Araz sahilərindəki el-obalarını da möhkəmləndirmişdilər.

Mərcanlı sözünün anlamı da çox maraqlıdır. Bəzi araşdırıcıların qənaətinə görə Mərcanlı sözü Malcanlı ifadəsindəndir. Yəni bu insanlar maldarlıq,

heyvandarlıqla məşğul olduqlarına görə mal, heyvan saxlaşdırılara görə "mal canlı"- anlamına gəlir. Bəzi hallarda isə Mərcanlı "mərd canlı" - yəni bu yerlərin insanlarının "mərd, qeyrətlə, sözünə, əməlinə düz olan olduqlarını bildirir. İş ondadır ki, hər iki anlam özünü doğruldur. Bəzən isə bu sözün "mərcan" sözündən götürüldüyü bildirilir.

Aprel döyüşlərində Lələ təpə almanın dan sonra insanların qəlbində və gözlərində bir ümid işartisi yarandı və Cocuq Mərcanlıya doğru köçün ağızı açıldı. Azərbaycanımızın ulu aşığı Dədə Qurbanı demişkən:

Nə ola bir şadlıq xəbəri gələ,
Yüklənə barxanam ellərə doğru.
Naşı ovçu bərə bəklər, bəllənər,
Marallar sayışar çöllərə doğru.

Qurbanının adını çəkdim- yadına bu yerlərdə gəzib dolaşan bir əhvalatmı deyim, rəvayətmi deyim - o düşdü. Aşıq Lələ haqqında tez-tez adını çəkdiyimiz Lələ təpə, Lələ dağı, Lələ düzü ərazilərində texminən XVII əsrədə yaşamış və tarixi bir şəxsiyyət olmuş Aşıq Lələ haqqında...

Deyilənlərə görə Aşıq Lələ bu yerlərdə yaşayıb yaradıb. Çoxlu bayatıları var. Hətta onun bayatıları- az qala sarı Aşıqın bayatılarından mükəmməl və qədimdir.

Aşıq Lələ ilə bağlı bir rəvayəti qulluğunuza ərz etmək istəyirik:

Deyir bir kişinin züriyyəti olmurmuş. O, dua eləmək üçün Məkkə səfərinə çıxır. Gecələmək üçün bir evə dönür və burada məlum olur ki, yalnız ər və arvaddan ibarət olan bu ailənin də neçə illər keçməsinə baxmayaraq züriyyəti yoxdur. Ziyarətə gedən kişi söz verir ki, mən Məkkədə sizin də adınızdan dualar


deyil. Sarı Aşıqın Yaxşısı onun sevgilisi, Lələnin Yaxşısı isə onun bacısıdır.

Sonralar Lələ bayatılarının birində deyirdi:

Lələyəm bu başdan mən,
Yemərəm hər aşdan mən.
Nə atam var, nə anam,
Yaranmışam daşdan mən.

Lələ təpəsi, Lələ dağı, Lələ düzü ifadələri Aşıq Lələnin fealiyyəti ilə bağlıdır. Lələ təpəsində dəyər-alaçıl- dal-dalanacaq tikən Aşıq Lələ orda yaşayır, Lələ düzündə isə əkin-biçin işləri ilə məşğul olmuşdur.

Əziz oxucularımız, Lələnin çoxlu bayatıları var. Tədqiqatçı Faiq Şükürbəyli onun 250-dən çox bayatısını toplayıb. Ömrü uzun olsun. Faiq müəllimin Lələnin qəbri də Lələ düzüne yaxın Füzuli rayonu ərazisindəki Arğalı qəbiristanlığının dədir. İstəkli dinləyicilərimiz Lələnin bir neçə bayatısını qulluğunuza ərz edirik:



edərəm, Allah elə sizə də, mənə bir züriyyət verər.

Beləliklə, kişi yola çıxır. Günlər ayları, aylar da az qala ilə əvəz edir. O vaxt da beləydi dayna- Məkkəyə atnan, ulaqnan, bəzən də piyada gedərdilər. Bu da 9-10 aya, bəzən də bir ilə çəkərdi.

Ər-arvada xəbər gəlir ki, bəs ziyrətə dedən dəstə və həmin kişi səfərdən qayıdır. Bunlar nə edəcəklerini bilmirlər. Qadın tez bir uzunsov dibək daşını mələfəyə bükür və bir yürüük hazırlayıb yürüyə qoyur. Qonaq gəlib çıxır, evdə yürüyü görüb çox sevinir.

- Cox mübarəkdir, oğlandı, qız- deyib sevincək yürüyə baxmaq istəyir.

Qadın: - Sonra baxarsan- deyib ona baxmağa imkan vermir- kor-peşman halda oğlanı- deyə yalan danişir.

Ziyarətdən qayıdan kişi:- həm oğlan, həm də qız üçün paltar almasam- deyib oğlan paltarını yürüyün üstünə qoyur.

Bir çay içəndən sonra yenidən yürüyə yaxınlaşır. Ər-arvad da ona sarı gəlir və görürər ki, yürükdəki bələkdən bir cüt göz baxır. Uşaq canlıdır.

Ziyarəçi sevinərək: - bunun adını tək olduğu üçün Lələ qoydum- deyir. Sonra əlaqələr yaranır, onun da bir qızı dünyaya gəlir. Qızın da adını Yaxşı qoyublar. Ancaq bu Yaxşı Sarı aşığın Yaxşısı

Lələ yerim Arğalı,
Mələməz ay arğalı,
Kəsakəs meydanında
Namərd qaçar, ər qalı.

Lələ deyir al malı,
Yaxşı tanı, al malı,
Neyçün bağa gəlmirsən,
Yanaqları almalı?

Lələ bir dəyə tikdi,
Üzün güneyə tikdi,
Nə gələn var, nə gedən,
Bilmədi nəyə tikdi?

Lələnin çardağı var,
Gümüşdən bardağı var,
Lələ getdi, gəlmədi,
Bəlkə yolda yağı var?

Lələyəm Babı haray,
Arğalı, Babı haray,
Haram aşiq daşşa da,
Boş qalar qabı haray!

Lələ tikdi yay damı,
Hani bunun adamı?
Payız cənnət, qış qurcu,
Yaz sultandı, yay damı.